

"UŞAQLAR ÜÇÜN" YADDAŞ DƏRSİ

Ötən əsrin 80-ci illərində bəşəriyyət İkinci Cahan müharibəsindən uzaqlaşdırıqca, böyük ağrının və kədərin insan varlığını çökürən ağırlığından çıxmada idi. Yeni nəsil sanki bir də müharibə olmayacaqmış kimi, onun yer kürəsinə vurduğu ağır yaraları sağaldan insanların hisslerində, düşüncələrində həmin savaşın ağrı-acıclarına qaydırır. Və bu ağrı-acıcları sanki yaddaş dərsi kimi təkrar-təkrar xatırlayırdı. Bir növ təkrar biliyin anasıdır qənaəti ilə böyük müharibə unudulmasın, yaddaşlardan silinməsin. Bəşəriyyətə əlli milyon insanın qanı bahasına başa gəlmış İkinci Cahan savaşı, Azərbaycan xalqının da genefonduna ağır zərbə vurmuş, yüz minlərlə Azərbaycanlı gənc bu müharibələrdə həlak olmuşdur.

Demək, müharibənin uzaqlaşması anlayışı şərtidir. Onsuz da bəşər nəslini bir müharibədən uzaqlaşırısa, digərinə yaxınlaşır. Azərbaycanın əli qələm tutan ziyalıları müharibəyə nifret hissi, müharibə səbəbkarlarına qəzəb duyğusu aşlayan yazıclarla ardıcıl çıxış etməklə insan nəslini qarşısında özlərinin mənəvi bərcərini verməyə çalışıblar. 70-ci illərin parlayan gəncləri sırasında söz aləminə gələn Şəfəq Məmmədova da məlum mövzudan kənarda qalmayıb. Ədəbi publisistika yaradıcılığının əsas mövzusu olub. O, Qarabağ dəhşətlərini yazıya gətirərkən nə qədər mənəvi sarsıntı keçirse də yazmaq sarıdan çətinlik çəkmədi. Bunun da səbəbi onun hələ 80-ci illərin ortalarında müharibə barəsində yazmaq sarıdan kifayət qədər mükəmməl ədəbi-təcrübə yolunu keçməsi ilə bağlı idi. Şəfəqin Qılman İsləyilovun "Osvensim dərsi" kitabına yazdığı ədəbi təqəridi düşüncələri dövrün ən kültəvi qəzetlərindən biri olan "Azərbaycan gəncləri" qəzetində (16 iyun 1984-cü il) dərc olunmuş və yüz minlərlə insanın ünvanına çatmışdı. Bəli, o dövrün gəncləri üçün Şəfəq Məmmədova imzası kifayət qədər tanış idi. Səmimi, əqidəli,

mövzusuna diqqət bu gün daha aktual olmalıdır. Elə bu səbəbdən də Şəfəq Məmmədovanın "Osvensim dərsi"ni yenidən təkrar etmək təkcə tarixi əhəmiyyət kəsb etmir. Elə bu gün də aktualdır və təkrar-təkrar öyrənilməlidir.

Yazıcıının məkanı və tarixi hadisə obyekti kimi xatırlatdığı obrazlar - Buhenvall, Osvensim... kimi adlar yaşlı nəslini artıq kifayət qədər bildiyi hadisələrin dəhşətləri ilə üz-üzə gətirir. Yeni nəslini isə düşündürür. Çox güman ki, həmin adları xatırladan hekayələrin maraqla oxunması ədəbi-təqəridi yazının müəllifini də düşündürməli olub. Ən başlıcası, Şəfəq Məmmədova Qarabağ hadisələri başlayan gündən bu hadisələri vətəndaşlıq mövqeyindən, milli təsübkeşlik duyguları ile izləyib. 90-ci ilin qara Yanvarı, Xocalı hadisələri, Şəfəqin ədəbi-publisistika yaradıcılığının əsas mövzusu olub. O, Qarabağ dəhşətlərini yazıya gətirərkən nə qədər mənəvi sarsıntı keçirse də yazmaq sarıdan çətinlik çəkmədi. Bunun da səbəbi onun hələ 80-ci illərin ortalarında müharibə barəsində yazmaq sarıdan kifayət qədər mükəmməl ədəbi-təcrübə yolunu keçməsi ilə bağlı idi. Şəfəqin Qılman İsləyilovun "Osvensim dərsi" kitabına yazdığı ədəbi təqəridi düşüncələri dövrün ən kültəvi qəzetlərindən biri olan "Azərbaycan gəncləri" qəzetində (16 iyun 1984-cü il) dərc olunmuş və yüz minlərlə insanın ünvanına çatmışdı. Bəli, o dövrün gəncləri üçün Şəfəq Məmmədova imzası kifayət qədər tanış idi. Səmimi, əqidəli,

ra bilir: "Ayaz qoçaq, diribaş gözüəciq oğlanlıdır. O, gizli partizan dəstəsiyle əlaqəyə girir, onlara mühüm, gərekli bir məktub çatdırır. Sonda da tapşırılan vaxtda kilsənin zəngini çalaraq, əsirləri azadlıq uğrunda mübarizəyə səsleyir. Bu zaman üreyi düşmən güləsindən hədəf olan Ayaz ağır yaralanır, gözlərini yumar. Ölüm onu haqlamamış hardansa qulaqlarına anasının nisgilli səsi gəlir: Əzizim kətan yaxşı, Geyməyə kətan yaxşı; Gəzməyə qərib olke, Öləməyə vətən yaxşı." Şəfəq bu qeydləri ilə sanki yazıcıının düşüncə mühitində daxil olur və onun bir gəncin taleyi ilə bağlı həyəcanlarını özü də yaşayır. Həmin gənc döyüşçüdür. Nəyin uğrunda, niyə döyüşdүünü yaxşı bilir. Bu əqidəli bilgisinə görə də ölümündən qorxmur. Ölümü mübarizəsinin nəticəsi kimi qarşılıyır. Ancaq əlbəttə bir təsüsflə. Bu təsüs də onun vətəndən çox uzaqda olməsidir. Şəfəq yazıcıının işlətdiyi hamımıza məlum olan bayatını təzədən ədəbi təqəridi mətnə götirməklə insanın əzəli arzusunu yada salır. Hər kəs son anda istəyir ki, ömrünü vətəndən, yurdunda başa vursun. "Buhenvall zəngi" hekayəsinin əsas qayesi insanlığın hifzi ilə bağlı olsa da vətən anlamını əsas qayenin yanınca paralel təlqin edir. Və əslində elə Şəfəq də bunu bildiyindən ədəbi təqəridi mətnində yazıcı mövqeyini, ana səsini yaddaşa getirən bayati ilə daha qabarlıq verir. Şəfəq məlum kitabı təhlil edərkən, ikinci hekayənin də üzərində dayanır. Bu dayanma prosesi az çəksə

ilə üst-üstə düşür. Yazıçı müharibənin dağıcı mahiyyətini bədii sözün gücündə göstərir. Tənqidçi isə bədii sözə münasibəti ilə araya gətirir. Bu gün Azərbaycan oxucusuna, xüsusiətə yeni nəslə Qarabağ savaşının çılpaq həqiqətlərini ədəbi sözün siqləti ilə yetirmek hər bir ziyanının mühüm missiyasıdır. Şəfəq yazıcıının uğurunu İkinci Cahan müharibəsi ilə uyğun gələn zamanla təmasında görür. Və düzgün qiymətləndirir bu təmasın təsir imkanlarını. Bu gün biz Qarabağ ağırları ilə bağlı keçirdiyimiz hisləri, yazıçı uşaqlıq çağlarında İkinci Cahan müharibəsinin varlığına yıldızı ağırlarla qavrayırıq. Ümumiyyətə, Şəfəq xanımın belə bir qeydi çox yerdə səslənir. Hər hansı bir yazıçıının yaradıcılıq zamanı yaşadığı psixoloji durumu qavramağa əsas amil olur: "Müellifin uşaqlıq dövrü həmin o qanlı-qadallı illərə düşüb. Uşaq kimi o illərin acısını, qəhrəməni dadib. Heç şübhəsiz, yazıçı başqa hekayələrini də qələmə alarkən xeyalən geriyə dönüb, çox nisgilli hadisələri xatırlayıb".

"Xoşbəxt sovet dövrü" nostalgiyası bizə imkan verir ki, özümüzdən əvvəlki və özümüzdən "sonrakı" zamanı müqayisəyə çəkək. Və bu zaman bu müqayisə məqamında bizə ədəbi təssüratı düzgün dəyərləndirmək imkanı verən zamanın sözünü və sözün zamanını kənarda qoymayaq. Çünkü qiymətləndirmə elə bir meyar tələb edir ki, burada vaxtında deyilən sözün təsirini inkar etmək olmaz.

80-Cİ İLLƏRİN ƏDƏBI PRELÜDLƏRİ

mübarizədə "hər kəsin öz yeri var" qənaətini təsdiq edib. Bu yerde onu da qeyd edək ki, Şəfəq Məmmədova ədəbi-publisistik yazılarında həm zamana, dövrə münasibət bildirir, həm də diqqətə çəkdiyi ədəbiyyat faktının dəyərini göstərir. Bununla da fəal ədəbi prosesdə ədəbi təqərid yaradıcılığı, eləcə də ədəbi publisistik mövqeyi ilə görünür. Onun ədəbi mühitin diqqətinə çəkdiyi yazıçılardan biri də Qılman İsləyilovdur. Məlumdur ki, Qılman İsləyilov dövrünün kifayət qədər tanınan yazıçılardan olsa da bir növ təbliğat baxımdan bəxti götirməyən söz sahiblərindən biri kimi xatırlana bilər. Amma Şəfəq Məmmədova Qılman İsləyilovun müxtəlif illərdə nəşr olunan "Unutduqlarım", "Kəndin işıqları", "Günlər, görüşlər", "Aynalı qayalar", "İki ulduz" kitabları ilə hələ qabaqcadan tanış olub. Ancaq onun diqqətini "Gənclik" nəşriyatında buraxılmış yeni kitab - yazıçıının "Osvensim dərsi" hekayələr toplusu cəlb edib. Elə qabaqcadan da Şəfəq Məmmədova yeni kitabda toplanmış hekayələrin kifayət qədər ədəbi ustaliqla yazılmışına şahidlik edir: "Burada müəllifin 25 hekayəsi toplanmışdır. Kitabi vərəqlədikcə aydın olur ki, yazıçı uşaqlıq aleminə bələddir, onların danışığını, həyat terzini, təbiətə, insanlara mərağını, fikirlərini duyub-müşahidə edə bilir." Kitabin adından da göründüyü kimi əsas hekayələrin mayası, məğzi daha çox müharibə mövzusunu ilə bağlıdır. Yazıçı bu mövzunu ayrı-ayrı hekayələrində sanki hissələrə böölür. Hər hekayənin pənyə düşən mənzərəni və ovqatı yazıya götərir. Tənqidçi də yaxşı bilir ki, "müharibənin niskilli, qəhrəmən gənclərinin təsviri bədii ədəbiyyatımızda əbədi mövzuya çevrilmişdir. Çünkü o illərin ağrısı, acısı uşaqlıq-böyüklü hamının qəlbində göz dağı olub. Müharibəyə, onun törfətiyi dəhşətlərə qarşı nifrət dönbü". Son dövrlərdə əsasən şərq mühitində alovlanmaqdə olan müharibə ocaqlarının yeni dəhşətləri göstərir ki, müharibə

ədəbi-təqəridi yazıları ilə, mövqeli publisistikası ilə o, yaddaşlarda adının özüllünü qoymuşdu. Bu gün Şəfəq Məmmədova kimdir, demək düşünürəm ki, ədalətsizlikdir. Kifayət qədər normal ədəbi mövqeyi olan publisistə, yazıçıya sayqısız münasibətdir. Əgər Şəfəq Məmmədova müharibə mövzusundan bəhs edən "Buhenvall zəngi" və "Osvensim dərsi" hekayələrini vaxtı ilə kitabın oxucuları ilə birgə oxuyubsa və öz zamanında münasibət bildiribəsə, demək o, hələ ilk gəncliyindən ədəbiyyatın qaynar qazanıncı içərisində olub. Şəfəqin ayrı-ayrı obrazlara münasibəti, sözünün həssaslığında görünür. Sanki, əsərin qəhrəmanları ilə birgə tarixi dramı yazı ile təməsində təzədən yaşayır: "Balaca ürəyində dünya boyda kədəri daşıyan Ayazın ("Buhenvall zəngi"), Osvensimin qaz kameralarında boğulan milyonlarla adamın dərdinə yanan Yuzexin ("Osvensim dərsi") qəhrəmanlığı göz öündə canlanır, onların qoçaqlığı, cəsarəti balaca oxucularda Vətənə məhəbbət hissini gücləndirir." Baxmayaraq ki, burada hadisələrin məkanı və zamanı indiki Azərbaycandan çox uzaqdadır, ancaq qlobal müharibə əjdaha ağzı ilə öz zamanında Azərbaycanı da kamına çəkmişdi. Demək Azərbaycanlı gənc də ölüm püskürən əjdahaya qarşı vuruşdur. Şübhəsiz, mövcud həqiqəti Şəfəq Məmmədovanın yazısından aldığımız təessüratla yalnız tarixlə bağlamırıq, elə bu günün Xocalı soyqırımından keçən Azərbaycanlı gənclərin, erməni faşizminə qarşı mübarizəsində görürük. Ayaz bütün varlığı ilə öz ölkəsinə, öz yurduna bağlıdır. Müharibə onu öz yurdundan uzaqlara aparır. Və onu da yaxşı bilir ki, mübarizəsi ölümə qarşıdır, faşizmə qarşıdır. Onun təbiətini yazıçı hansı hissələr və duyularla verə bilirsə, əsərin təhlilini aparan gənc tənqidçi də həmin hissələri, duyuları bir növ oxucuya çatdırmaqdə yazıçıya yardımçı olur. Və öz yardımçı ilə, yazıçı düşüncəsi ilə oxucu mühiti arasında həssas bir aydınlıq körpüsü qu-

də, metindən götirdiyi məlumatata özünnü müdaxiləsi ilə sanki yeni nəfəs verir: "Mövzusuna görə, "Buhenvall zəngi" ilə səsləşən "Osvensim dərsi" hekayəsində Yuzex də əqidə, xarakter bütövlüyü ilə sanki Ayaza doğma qardaşdır. Onun cəsarətinə, qoçaqlığına heyrət edir, əhsən deyirik. İşıqli gələcək yolda o hər əziyyətə qatlaşır. Çətin si-naqlarda onu nə ölüm düşərgəsi, nə boğucu qaz kamerası, nə vəhiş pələng, nə də it qorxuda bilmir." Bu kiçicik mətnlə Osvensim dərsini kifayət qədər qavraya bilir. Əlbəttə, səhəbət uşaqların qarvamasından gedirse, deməliyik ki, yazıçı hekayəni uşaq dünyasına çox yaxın bir ovqatda yarada bilir. Tənqidçinin xidməti isə yazıçıını təqdir etməklə yeni nəslə igidlik, qorxmazlıq dərsi keçməkdir. Bir anlığa təsəvvür edək ki, biz Qarabağ müharibəsinin qəhrəmanlarını göürüük. Yuzexin timsalında Albert Aqalnov, Ayazın timsalında mübarizləri düşünmək o qədər də çətin deyil.

Şəfəq Məmmədova bu qeydləri ilə sanki zaman arasındakı boşluq məsafəsinə kəsib götürür. İkinci Cahan savaşının dəhşətləri ilə xudahafizləşməmiş biz Qarabağ savaşının həqiqətləri ilə üz-üzə gəlirik. Düşünmək olar ki, Şəfəqin ədəbi-təqəridi məqaləsi ona görə canlı və oxunaqlıdır ki, bu günün müharibəsinə kifayət qədər reallıqları ilə qavraya bilir. Necə ki, o özü elə yazıçı haqqında deyir: "Yaziların belə canlı, inandırıcı çıxmasına başlıca səbəb odur ki, müəllif bir seyyah kimi dünyanın kədər abidələri olan Buhenvall və Osvensin ölüm düşərgələrində olmuş, faşizmin insanlara verdiyi işgəncələrin qanlı izlərinə öz gözələri ilə görmüş, ürəklərə dağ çəkən xatırələrlə bilavasitə tanış olmuşdur. Mövzusunun aktuallığına görə bu günlə həməhəng olan hekayələrdə yazıçı balacaların qəlbində müharibəyə qarşı dərin nifrət hissi oyada bilir". Azərbaycan yazıçılarının humanist mövqeyi ədəbi-təqəridin müharibəyə, insanlığa qənim kəsilən təcavüzlərə münasibəti

Şəfəq Nasir təhlilə cəlb etdiyi kitabı bütövlükde nəzərdən keçirir. Hər bir əsərin (hekayənin) ədəbi dəyərini özü-nün fikir-düşüncəsindəki məhək daşına çəkir. Bir sözə, "Qu quşu", "Nəriman baba", "Təbiətin dostu" hekayələrindəki motivlərlə "Naməlum adam", "İki dost" və "Gicikan" hekayələrinin telqin imkanlarını fərqləndirir. Harda zəhmət tərənnüm olunur, harda təbiətə sevgi idealizə olunur, yaxud harda dostluqdan, səmimiyyətdən bəhs olunur?.. Şəfəq ayri-ayri hekayələrin məzmunundan çıxış edərək yazıçıının oxucuya istiqamət götürən təsir imkanlarını bir-birindən ayıra bilir. Bu, Şəfəq Nasirin hələ gənc iken ədəbi təqəiddə iyələndiyi cəsarət iksiri idi. O, bu iksirin təsiri altında haqlının və haqsızın mövqelərini ("Qudurğan" hekayəsindəki motiv əsasında) fərqləndirə bilirdi.

Ş.Nasirin ədəbi əsərə yanaşma imkanı həm də özünə telqin imkanı ilə bir-birinə uyğun gəlir. Əgər müəllif "Lövhələr" hekayəsinin mahiyyətində arzu ilə əziyyəti uzlaşdırırsa, tənqidçi də bu təqdir edərək oxucuya çatdırır ki, zəhmətsiz ümumiyyətlə, həqiqəti dərk etməyin özü problemdir.

Qeyd etdiyimiz kimi, Ş.Məmmədova ilk gəncliyindən ədəbi təqəiddə cəsarətli olub. Onun "Uşaqlар üçün" adlı məqaləsinin sonluğundakı fikir yekunu da dediyimizə sübutdur:

Ş . Təkçə iki-üç cümləlik hökmün özəsəsləndirilməsə da, təsdiq edir ki, Ş.Məmmədova ədəbi təqəidə öz mövqeyini qabaqcadan görə bilərəkdən gəlib. Və bunu yazılarında reallaşdırmaq imkanında olub.